


# GÖYƏRÇİN \*

ISSN-0207-4710  
2007-ci il

ƏZİZ GÜNÜM,  
AYIM MƏNİM,  
28 MAYIM  
MƏNİM!



Dahi  
rəhbər  
haqqında  
hekayə

## BU SÜRÜ KİMİNDİR?

Yaylaq yolu sürürlərlə dolu idi. Köç kəndin yanından keçdiyi üçün adamlar narahat idilər. Kasib bir kişi sürüünün yaxınlaşdığını görüb öz yeganə toğlusunu tutub saxladı ki, köçə qarışış getməsin. Sürü yanından keçəndə o, çobandan soruşdu:

-Ay kibrə, bu kimin sürüsüdü?

-Hacı Mansırın.

-Allah saxlasın, Allah saxlasın.

Sürü uzaqlaşdı. Kəndlili toğlunu buraxıb getmək isteyirdi ki, başqa bir sürüün qabağı açıldı. O, yenə öz toğlusunu tutub saxladı. Sürü uzaqlaşanda çağırıb çobandan soruşdu:

-Ay kibrə, bu sürü kimindi?

-Hacı Mansırın.

-Allah saxlasın.

Bu münval ilə on beş sürü gəlib keçdi. Yaziq kəndlili öz yeganə toğlusunu tutubburaxmaqdan təngə gəlməşdi. Tamam qantər içində idi. Qəribə burası idi ki, onun müxtəlif çobanlara verdiyi eyni sualın cavabı da eyni olurdu.

-Ay kibrə, bu sürü kimindi?

-Hacı Mansırın...

On beşinci sürü keçəndə kəndlili yenə də toğlusunu tutub saxlamışdı. O, yenə də çobandan soruşdu:

-Ay kibrə, bu sürü kimindi?

-Hacı Mansırın.

Kəndlili öz toğlusunu hirsle ötürüb sürüyə qatdı və dedi:

-Qoy elə bu da olsun Hacı Mansırın...

Xəbər dərhal Hacının özünə çatdı. O, atını çapıb kəndlilinin yanına gəldi və dedi:

-A kişi, Hacı Mansır mənəm. Bu nə oyundu çıxarırsan?

-Başına pırlanım, a kibrə, elə gördüm Allah var-dövləti sənin təpəndən tökür, dedim elə qoy bu toğlu da olsun Hacı Mansırın...

-A kişi, bəri bax, gəl sən mənim halal sürümə haram qatma.

Sonra onun əmri ilə çoban çomağını axırıncı sürüünün ortasına atdı. Qoyunlar iki yerə ayırdılar. Hacı Mansır ayrılan qoyunları yoxsul kəndliliyə verdi və dedi:

-Bunları sidq ürəklə sənə verirəm. Yandında saxla ki, mayası halallıqla yoğrulan var-dövlətə zaval yoxdur.

Rəssam  
Aytən



## YERALTI MƏTBƏX İŞÇİLƏRİ

Göylərə baş çəkən qovaq ağaclarının qarşısında dayanmışam. Elə bil ki, babalarımızın əsrlərin o tayından atdıği oxlardı bu ağaclar. Torpaq ana sinəsinə sancılan oxları göyərdib ağaca döndərib.

Ağlıma başqa bir fikir də gəlir. Deyirəm, bəlkə nağıllarda təsvir olunan simurq quşları yurdumuzun üstündən keçərkən öz lələklərini yerə salıblar? Çünkü qovaqların nəhəng lələklərə də bənzəri var.

Külək əsir, budaqlardakı yarpaqlar quş qanadı kimi çırpinır. Ancaq bu balaca qanadlarda o irilikdə ağacı göyə qaldırmaq qüdrəti yoxdur.

Qovağa baxıram. Gövdəsi dübbədüzüdür, elə bil ki, ilan boğazından çıxıb. Heyranlıqla o boy-buxunu, körpə-körpə budaqları, piçildaşan yarpaqları seyr edirəm. Birdən-birə yadına torpaq altında qalan, özü gözə görünməsə də ağaca qol-qanad verən köklər, zoqlar düşür. Doğrudan da, qəribə taleyi var onların. Heç vaxt gözə görünməzlər. Elə bil ki, bu zoqlar «mətbəx işçiləri»-dirler. Torpağın şəhdi-şəkərindən dadlı-dadlı xörəklər» hazırlayıb gövdəyə, budaqlara yedirdər, özləri isə gecə-gündüz ziğ-zımrıq içinde çalışar, tər tökərlər. Onlar çox vaxt gövdənin, budaqların yadına belə düşməzlər. Ancaq zoqlar öz işlərindən zövq alar, onların nə gövdədən, nə də budaqlardan təmənnası olmaz.